

## Azərbaycan folklorunda dirilik suyu

Ülkər Ələkberova

Filologiya üzrə fəlsəfə doktoru

AMEA Folklor İnstitutu, Azərbaycan.

E-mail: ulker.elekberova@bk.ru

**Annotation.** Azərbaycan folklorunda dirilik suyunun funksiyasını müəyyənləşdirmək üçün İskəndər, Xızır və Süleyman peyğəmbərlə bağlı mətnlər araşdırılmışdır. Məqalədə Azərbaycan folklor örnəkləri "Ural-batır" dastanı əsasında təhlili cəlb edilir. Azərbaycan folkloru və "Ural-batır" dastanında dirilik suyu altay və Yakut dastanlarında kimi Həyat ağacı, Sumer-ulan dağı, Süd ağ göllə bağlı deyildir və doyuş zamanı bahadırə allahlar tərəfindən verilmir, olub-dirilməyə xidmət etmir. Azərbaycan folklorunda dirilik suyu yeraltı zülmət dünyadan əldə edilir və ölü suyu ilə paralel şəkildə çıxış etmir. Azərbaycan folklorunda dirilik suyunun özünəməxsus xüsusiyyətləri, funksiyası və rolunu müəyyənləşdirmək üçün tipoloji müqayisələrə cəhiyac vardır.

**Açar sözlər:** əbədi həyat, İskəndər, Xızır, Ural-batır, Oğuz

Məqalə tarixçəsi: göndərilib – 12.06.2020; qəbul edilib – 24.06.2020

## Water of life in Azerbaijani folklore

Ulker Alakbarova

Doctor of Philosophy in Philology

Institute of Folklore of ANAS, Azerbaijan.

E-mail: ulker.elekberova@bk.ru

**Abstract.** It can be concluded that the motive of water of life in Azerbaijani folklore is associated with the texts of Alexander, Khizir and the prophet Suliman. In the article folklore samples are involved in the study on the basis of "Ural-batır" epos. In Azerbaijani folklore and the "Ural-Batır" epos, the water of life is not related to the Tree of Life, Sumer-ulan Mountain, White Milk Lake as in the Altai and Yakut epics, and during the war is not given to the hero by the gods, and it does not serve the death and resurrection. In Azerbaijani folklore, the water of life is obtained from the underground dark world and is not in parallel with the water of death. Typological comparisons are needed to determine the specific features, function and role of water of life in Azerbaijani folklore.

**Keywords:** immortal life, Iskender, Khizir, Ural-Batır, Oğuz

Article history: received – 12.06.2020; accepted – 24.06.2020

### Giriş / Introduction

Azərbaycan folklorunda dirilik suyunun funksiyasını müəyyənləşdirmək, mifoloji süjetin müxtəlif versiyalarının müqayisəli tipoloji analizini aparmaq üçün İskəndər, Xızır və Süleyman peyğəmbərlə bağlı mətnləri araşdırmağa çalışacaqıq. Məqalədə Azərbaycan folklor örnəkləri "Ural-batır" dastanı əsasında təhlili cəlb edilir. Türk dastan ənənəsində dirilik suyu Həyat ağacı, Sumer-ulan dağı ilə vəhdət şəklinde çıxış edir və qəhrəmanın olub-dirilməsinə, güc-qüvvət əldə etməsinə xidmət edir. Türk mifologiyasındaki Süd ağ göl həyatın, ruhun mənbəyi funksiyasını yerinə yetirir və həyatvermə funksiyasına görə dirilik suyu ilə eyniyət təşkil edir. "Ural-batır" dastanında dirilik suyu altay və yakut (saxa) dastanlarında kimi nə Həyat ağacı ilə, nə Sumer-ulan

dağı ilə, nə də Süd ağ gölə bağlı deyildir. Azərbaycan folklorunda və "Ural-batur" dastanında dirilik suyu yakut və altay dastanlarında olduğu kimi döyüşən bahadır allahlar tərəfindən verilir. Türk mifologiyasında səma suyu dirilik, yeraltı su işa ölü su kimi dayarlıdır. Azərbaycan folklorunda işa dirilik suyu yeraltı zülmət dünyadan olda edilir. Azərbaycan folklorunda dirilik suyu digər türk xalqlarının folklorundakı kimi ölü suyu ilə birlikdə, yəni ölü və diri suyu paralel şəkildə çıxış etmir. Yakut (saxa) olonxolarına xas olan ilahi iki İlqe ağ və sari ranglardə təsvir edilir. Üründü Aylı Toyon və müqəddəs ağac Aal Luuk Məs tərəfindən bahadır verilir. Yakut olonxolarında dirilik suyunun spesifikasi xüsusiyyəti onun İlqe ilə birlikdə paralel şəkildə çıxış etməsidir. Azərbaycan folklorunda dirilik suyunun özünəməxsus xüsusiyyətləri, funksiyası və rolunu müəyyənləşdirmək üçün tipoloji müqayisələrə ehtiyac vardır.

### Ösas hissə / Main Part

"Ural-batur" dastanı türk epik ənənəsində dirilik suyunun ölüb-dirilmə motivinə bağlı olmadığı, yəni dirilik suyunun ölüb-dirilməyə xidmət etmədiyi istisna dastan hesab edilə bilər. Bu, Azərbaycan folklor matnları ilə səsləşir, çünki Azərbaycan folklor matnlarında dirilik suyunun funksiyası qohrəmanın ölüb-dirilməsinə və güc-qüvvət qazanmasına xidmət etmir. Ümumiyyətlə, dirilik suyu ilə bağlı Azərbaycan folklor matnları İskəndər, Xızır və Süleyman peyğəmbərlərə bağlıdır. Bu matnlarda dirilik suyunun funksiyası əbədi hayatın seçilib-seçilməməsi, sinəq, imtahan şəklindədir. Ural-batur dirilik suyunu tapıb, içməyib cansız torpaqlara, Süleyman peyğəmbər işa çaya tökü. Azərbaycan folklor matnlarında dirilik suyunu yalnız Xızır peyğəmbər içir və əbədi hayat qazanaraq, qeybə çəkilir. "Ural-batur" dan başqa digər türk dastanlarında qohrəmanın dirilik suyu vəsaitasına öldükdən sonra dirildilər. V.M.Jirmuski haqqı olaraq, ölüb-dirilmə motivini ölümsüzlüyün sonrakı inkişaf mərhələsi kimi dəyrənləndirmişdir [13, s.20].

Azərbaycan nağıllarında qarşımıza çıxan qohrəmana güc-qüvvə, şəfa verən və gözəllik bəxş edən bulaqlar dirilik suyunun transformasiyaya uğramış şəkli, folklor yaddaşında qalan qalığı kimi çıxış edir. Məsələn, məqsəd usağın köşilmiş başını sağaldan hovuzdakı su və ya gözəllik bəxş edən bulaq suyu, qohrəmanın dərəyə ayığının sündündə (invariant: Süd ağ göl) cimib cavanlaşması dirilik suyunun yakut olonxolari və altay dastanlarında şəfəvericili funksiyasını icra edir.

"Koroğlu" dastanının Paris nüsxəsində Qoşa bulaq adlı dirilik çeşməsi ilə rastlaşıq. Dastanın Koroğlu atası Ali kişiñin gözlərinə işqi gəlməsi üçün ona dirilik bulağından su gətirməlidir. Lakin su qeynayanda özü içir və daha da güclənir. Sonra işa bulaq quruyur. Burada dirilik suyu güc-qüvvə verməyə xidmət edir. Dirilik suyunun qohrəmanna döyüş zamanı güc, qüdrət verən türk xalqlarının dastan ənənəsindən vardır. Onu da qeyd edək ki, türk xalqlarının ortaq abidəsi olan "Koroğlu" dastanının bir nüsxəsindən (Paris) başqa digər nüsxələrində bu motivlə rastlaşımq. Yəni Koroğlunun dirilik suyu içməsi ilə bağlı folklor faktının Azərbaycan dastan arealında variantlarının olmaması istisna hal yaradır. Sırf Azərbaycan folklorunda dirilik suyunun funksiyası və rolu ilə bağlı qəti qərara gəlmək üçün bu qənaətbəxş deyildir. Bu istisna halla İskəndər, Xızır və Süleyman peyğəmbərin dirilik suyunu tapması ilə bağlı folklor matnlarının yüzlərlə varianta qarşı-qarşıya durur. Bizer məlumdur ki, bir arealda folklor fakti variantlaşarsa, o, həqiqətən mövcuddur. Konkret olaraq, Azərbaycan folklorunda dirilik suyu və onun funksiyası, bağlı olduğunu mifoloji personajlar barədə qəfi qarara gəlmək üçün, Azərbaycan folklorundakı dirilik suyunun altay, yakut (saxa) və digər türk xalqlarının dastanlarında və mifoloji matnlarındaki dirilik suyundan fərqləndirən tipoloji xüsusiyyətləri üzə çıxarmaq, antik dünya mifologiyasındakı yalnız allahlara məxsus olan Amritu, Ambrozya və Soma içkilərindən tipoloji cəhdətdən nə ilə fərqləndiyini göstərmək üçün variantaşma və çoxsaylı variantlar paradigməsini bəzəyənək asasını olaraq qəbul etməliyik, çünki variantaşma folklorun əsas qanunudur. Çoxsaylı variantlar paradigməsini isə tipoloji analizinə asasını təşkil edir [14, s.155]. Beləliklə, İskəndər, Xızır və Süleyman peyğəmbərə dirilik suyunun veriləmisi ilə bağlı matnların variantlar paradigməsini Azərbaycan folklorunda dirilik suyunun funksiyasını və tipoloji xüsusiyyətlərini müəyyənləşdirmək üçün əsas mənbə olaraq qəbul edirik.

Azərbaycan folklorundakı çoxsaylı matnlar və onların variantları paradigməsini onları ən doğrudan şəkildə izah edə biləcək, daşıdığı ideya baxımından onlara ən yaxın olan "Ural-batur" dastanının sujet xəttinin izi ilə izah olunacaqdır. Məqsədimiz ilk növbədə Azərbaycan folklorunu tədqiq etməkdir. Azərbaycan folklor örnəklərinin türk xalqlarının folklorundakı variantlarının və ya şəqli ifadə formalarının göstəriləməsi Azərbaycan folkloruna xidmətdir, çünki Azərbaycan folkloru yalnız bu yolla dolğun və tam şəkildə anlaşıla bilər. Türk xalqları folklorunun genişməyən ümumi manzorlarında Azərbaycan folklor örnəklərinin aid olduğunu yeri tutması və o mənzərəni ən doğru şəkildə tamamlaması, rekonstruksiyası mühümdür.

**"Ural -Batur" başlıq dastanında:** Dastanda Yanbirdə böyük dağ boyda təsvir olunur və onun ilk insan olduğu deyilir (*İlk nəhəng insan Ucubilx (variant: Möhsün, firon) və onun acıldan qaçması ilə bağlı Azərbaycan mifoloji matnları ilə variantlaşdır*). Yoldaş Yanbikə və iki oğlu Şülgən və Uralla yaşadıqları yerde ancaq yay fəlli olur və onlar yalnız ovla maşğuldurlar. Ovlaqları hevyanların, quşların qanını yihib, xüsusi içki hazırlayıb, danız qabıqlarında saxlayırlar və onu ancaq böyükər işə biler (Şülgən at-aanası ovda olandan ondan içir). Yanbirdə oğlanlarına qədim zamanlarda onların doğulduğuları yera olunm təz-tez qəbidiyyini, bir dəfə danızdan boyuk bir divin çıxıb insanları yediyini dənişir. Yanbirdə Yanbikə ilə birgə qaçıb sağ qurtardıqlarını, ölümün onları yerinə bilmədiyi diyara gəldiklərini deyir [15].

**Ölümün olmadığı yerin axtarışları** Azərbaycan folklorundakı "Nə gəzirdin Ozanda, başın qaynaya qazanda" matnindəki (variant: "Naxırçının nağılı", variant forqı: naxırçı olmaları) ölümündən çox qorxan ər – arvadın Ozana getmələrini xatırladır. Ölümün olmadığı yerin axtarış tapmaq ümidi ilə yola çıxan ər-arvad Ozana gəlib çıxırlar. Ozanda hamının cavan olduğunu, heç kimin ölümündən danışmadığını, heç kimin xəstələnmədiyini və olmadığını görən ər-arvad burada məskən salırlar. Bir gün kişi evdə olmayıb, safrə çixanda arvad xəstələnir. Qonşuların başına toplayıb bərk ağınlardan gelyənlərin və "ölürəm" – deyib zanyır. Arvadın xəstələnməsi və ölümü yadada salması yerli əhalinin xoşuna galmır və onları öz adıtları üzərə hərəkət edar, arvadı diri-diri iri qazanda qaynadırlar. Səfərdən dönen ər arvadını axtanır, lakin tapa bilmir. Obanın ortasında qaynayan iri qazanın içində baxanda arvadını tanıyb ona "Nə gəzirdin Ozanda, başın qaynaya qazanda" – deyir [2, s.147]. Ölümün olmadığı yerin axtarışları Azərbaycan folklorunda "Əbədi hayat axtaran gəng" matnində də öz əksini tapmışdır. Ölümün olmadığı yerin axtarışın gənc dənizin sahlinde qumların içində parıldayıp yeri eşib qapı təpər. Qapıdan içəri girdikdə cənnət kimi gülbülbül içində or altı yaşlı gözəl bir qız görür və o qızla orada uzun illər yaşamağa başlayır və onaltı yaşında qalır [1, s.263].

Antik dönya mifologiyasına nəzər yetirdikdə ölümün olmadığı yerin yalnız allahlara məxsus olduğunu görürük. Şumer mifində cənnət ölkəsi Dilmunda "dirilərin ölkəsi"ndə allahların xoşbəxt hayatından bəhs edilir. Orada ölüm və xəstəlik yoxdur, sıh bir canlısı parçalanır, qurd qızunu yemir, xəstə xəstəliyindən şikayət etmir, qarqa qırıldamır, qoca özünü qoca hesab etmir, heç kim halından şikayətlənmir. Ölümün olmadığı bu ölkə allahlara məxsusdur. Dilmən adasında yaşayan əcədət Utnapıştum allahlarının ölümsüzlük bəxş etdiyi yeganə adamdır. Yunan mifologiyasında Olimp, hind mifologiyasında Amrapati, Iran mifologiyasında Varokaşo gölünün ətrafi ölümsüz allahların məkanıdır.

"Ural-batur" dastanında Ural atasından ölümü möglüb etməyin, yox etməyin mümkün olub-olmadığını sorur. Yanbirdə ölümün gözəögürünməz və gəlişinin gözənlənməz olduğunu bildirir. Ölümələ mübarizənin çox çətin olduğunu və yalnız divlər padşahının ölkəsindəki *Dirilik bulğanı*nın yegana çıxış yolu olduğunu, o, bulaqlardan içərinin heç zaman ölmədiyini, ölümün onun üzərində hökm edə bilmədiyini bildirir. Eyni informasiyanı onların ovuqlarıla aq quşu Humay da deyir. O deyir ki, atası bütün quşların padşahı Samrau, anası isə Koşaş-Günsəhələ o körpə iken onu dirilik bulğanında çımdırıb və ölüm ona hakim deyil. Əgar onu azad etsələr, dirilik çeşməsinə gedən yolu deyəcəyinə söz verir. Lakin yərə düşən üç qanadını qanına bulayır və qofıldan qeybdən üç quş uçub gəlir və onu səmaya qaldırıb aparırlar. Qu quşu dirilik çeşməsinə gedən yolu göstərmədən uçub gedir. Yanbirdə və Yanbikə oğlanları Ural və Şülgənli *Dirilik suyunu tapmağa* göndərlərlər. Qardaşlar yolda ağ uzun saqqallı, slında uzun əsa olan bir qoca ilə rastlaşırlar. Dirilik çeşməsi-

ni axtdıqlarını və ölümü məglub etmək istədiklərini deyirlər. Qoca onlara qarşılarda iki yolun – birinin quşlar padşahı Samraunun diyan olduğunu, orada gecə-gündüz şənlik edildiyini, qan içilmədiyi, ət yeyilmədiyi, toyuların tülkürlər birləşmədə qarşılıq meşədə qorxmadan gəzdiyini, ölümün bu diyara golmadiyini deyir. Digər yolunda padşah Qatilin ölkəsinə apardığını, orada ölümün hökm sürdüyünü, torpağın qana doyduguunu, insan sümüklərinin yerə döşəndiyini, dirilərin ölürlər həsəd apardığını deyir. Sülqən ölümün olmadığı diyara, Ural isə padşah Qatilin ölkəsinə ölümü tapıp mahv etmeye, insanları oandan qurtarmağa gedirlər.

*Ölümü tapıp mahv etmək* motivi türk xalqlarının folklorunda çox geniş yayılmış motivdir və ölümün obrazlaşdırılması ilə bağlıdır. Buna ən bariz nümunə “Kitabi-Dədə Qorqud” dastanının “Duxa Qoca oğlu Dəli Domrul” boyundakı Dəli Domrulun ölüm mələyi Əzrayılı tanımaması və onu tapıp mahv etmək istəmsidir. Ölümü tapıp mahv etmək ideyasi əksər folklor mətnlərində daşıyışik can alımaq galon ölüm malayına (Əzrayılı, Esrəle (Əsrəli), Janalıq, Tinalıq, Janalıç, Kuyusuz teyri (yəni Səssiz tanrı), Erlik (Irle xan, Ərlik, həyat ipini kəsən hökmər) və köməkçisi Aldacı (Üsmekçi), 43 növ Etkereyləri; Tanatos, Xaron, Aziren, Raziel, Yama, Mutu və s.) hiylə gələrlər aldattıqla aċelən qaçmaq və onu mahv etmək şəklində ifadə olılmışdır. Azərbaycan folklorunda qəhrəmanın özünün ölümü axtarması onu mahv etmeye deyil, kasibçılıq üzündən candan bezməkla canını alırmaga xidmət edir. Beləliklə, Dəli Domrul ölümü mahv üçün axtaran bir qəhrəman kimi Ural-batırıa müqayisə edilə bilər. Dəli Domrul Ural-batırıda farqlanırdı cəhət isə ölüm mələyi Əzrayılın artıq aldığı canı geri qaytarmağa çalışması və can əvəzinə can axtarmasıdır. Artıq alınmış canın geri qaytarılması və can əvəzinə can verme isə aċelən qaçma motivinin on arxaik layingidir. Erlikla bağlı altay dastanları və mifoloji mətnlərə variantlarıdır.

*“Ural Batır” dastanında Ural isə İskəndər kimi dirilik suyunu tapanda ölümsüz bir qoca ilə rastlaşır.* Ural camata başına yiğib ölümə qalib gəlmək, hamını xəstəliklərdən xilas etmək, yer üzündə yaşayan bütün canlıları ölümsüz etmək üçün dirilik çeşməsindən su gətirməyə gedir. Dastanda göstərilir ki, camata öz rəhbərini alıqlışılıb qurtardıqdan sonra sakitlik çökəndə qəmli köks ötürmə səsi gəlir. Camata bu qədər sevinc içinde ikən bu kədərlər səs hamını təcəccübündür. Camata arxaya çəvrilə bədəni ağ kimi qurumış, sumukları inlayın bir qocanı görür. Qoca onlara öz əsaqlıq illərindən danışır. O, insanların qəbilsə ya tayıla şəklində yaşamağa başladıqları zamanda dıvır və ilanların onları oğurlayıb yeməyə başladıqlarını, insanları özlerinə qul etdiklərini, hər yəra hakim olduğunu, insanların qan ağladığı dövrləri xatırlayırlar. Qoca bunları danişarkən o zamanlar gənc olub və ölümün ne olduğunu bilmədiyini deyir. Ölüm onunun diyarına gələndə o, yer üzünə böyük hər batır doğulacağı, bütün ilanları öldürəcəyi, insanların ağ giynə çıxarıb, sevincə, şadlıqa qovuşduracağı zamanın galəcəyini düşünmüşdür. Bu sad günü gərmək, bu şadlıqda iştirak etmək üçün o, dirilik çeşməsindən su içmişdir. Ölüm onun dalınca gələndə isə ona heç nə edə biləməmişdir. Ölüm onun xırıldayından yapışib, biçağı ürəyinə sancıb, lakin o, ölümə tabe olmamışdır. Qoca deyir ki, indi heç nəyə təsəssüfləndən ola bilər, cunki bu şad günü artıq gördür. Lakin indi ölüm onun çağrısına gelmir. Dirilik suyunda içdiyi üçün asırlarca canı alınmayıacaq. Gücü bitti, tək quru sümükləri galacaq, lakin yaşayacaq. O, nəhaq yera azablardan qurulmağı gözəldiyini bildirir. Qoca Urala ölkənin əsl batır olduğunu, torpaqları azad etdiyini, burada onun nəslinin yaşayacağını söyləyir. Qoca Ural-batırı onun sözlərini dinləməyə, təcrübəsindən iibrət almağa, əbədi yaşamaq fikrindən daşınmağa çağırır. O, dünyani bir bağış bənzədir. Bütün bikişlər bu bağışda yetişir, fasillər bir-birini avaz edir, biri çıçaklıyənən digəri solur. Lakin onların hamısı müxtalif vaxtlarda bu bağışmazı olur. Bağda öz ömrünü başa vurmuş, solmuş bikişləri yolub bağı təmizləyirlər. Ona görə də dirilik çeşməsindən su içməyi, ölümsüzlüyü axtarmağı məsləhət bilmir. Yer üzündə tek bir şeyin – yaxşılıq və xeyrin heç vaxt olmayıb, həmisi gənc qaldığını deyir. Yaxşılığın odda yanmayıb, suda batmayıb, somaya yüksəldiyini bildirir. Qocanın bu iibrətamız sözləri Ural-batırı hayatıñ manasını açır. O, qurumış torpağı, çəkilil qurumış dənizə, quru qayalarla, səhərlərə baxır. *Ural-batır dirilik çeşməsinin suyunu bürnəfəzə qurtumdayır, lakin udmur.* Onu qurumış torpağa, səhərəyə tüpürür və deyir: “Qoy dağları wa məşərlər yaşasın, qoy quşlar dünyaya gələn sülhün nəğməsini oxusunlar. Qoy yerin altında zülmət dərinliklərdə gizlənmiş düşmənlər yerin üstünən gözəlliyinə paxılıq etsinlər. Qoy bizim bağın layiqli həyatı, bizim ölkəmizə sevgi-

və layiq olsun. Qoy bizim torpağımız düşmənlərin acıçına parlasın”. Ural-batır bu sözləri dedikə ətrafindəki hər yer yaşasın, gül-cicəyə qərə olur. *Dirilik suyunun* daha çox *düyüdüy yerdən* nəhəng, *həmisiyəşil kükñar ağacı* yüksəlməye başlayır [15].

Kükñar, şam ağacının ölümsüzlük suyundan bitib yetişməsi və ona görə həmisiyəşil olması baradə misf türk-monqol xalqları arasında geniş yayılmışdır. Misfə deyilir ki, allah insanlara ölümsüzlük suyunu qarşınan dimdiyində göndərir. Lakin qarğı alındılaraq, qarńıdayr və ölümsüzlük suyu kükñar ağacının üstüna töküller. Buna görə, onlar daima yaşılı qalırlar. Xızır peyğəmbərlə bağlı bir mətnədə ardıc Ağacının həmisiyəşil olması dirilik suyu ilə əlaqələndirilir. Xızır peyğəmbər qarşılıq dünəyində dirilik suyunu hərəkinən elinə birələ baliq verərək axtarır. Əsgərlərindən biri əlinənə baliği suya salalandı baliq canlanır, özi içib sudan bir qab Xızır peyğəmbər götürür, ardıc kolumnun dibinə qoyur. Goyərcən suyu içib qurtarır. Sudan yərə sıçradığı üçün ardıc ağacı yay-qış yaşıldır [10, s.61-62]. Bu, cini zamanda Süleyman peyğəmbərin dirilik suyunu çaya tökməsinin və bununla da çayların suyunun şirin – içməli və yararlı olması haqqındı rəvayətlə səsləşir. Mətnədə deyilir ki, kirpi Süleyman peyğəmbər qocalıb əldən düşəcəyi, camaatin ondan qorxub iyrişəcəyi, hamının ondan zəhləsi gedəcəyi üçün dirilik suyunu içməsinə etiraz edir. Süleyman peyğəmbər dirilik suyunu zəhər kimi acı çaya tutlaysın və ondan sonra sular şirin olur [3, s. 59].

**F.Rəsəddənnin “Oğuznamə”sı:** Azərbaycan folklorundakı İskəndər haqqında rəvayətlərdə rast gəlinən qaranlıq dünənya səfər F.Rəsəddənnin “Oğuznamə”ndə olsunmuş, onənədən yazılı abidiyə keçmişdir. Oğuznamadə bu sujet bəla təsvir olunur. Oğuz Qara Xulunun, yəni Qaranlıq ölkənin sərhədində galib çatanda, o qədər zülmət idi ki, oraya yol tapmaq çətin idi. Oğuz öz yanxinları və ağılli adamlarla məsləhətləşsə də bir natiqə vermişdi. Qara Sülük bəla çotin işlərdən həmisiyəşik yolu tapan atasının yanına yollandı. O, düşükləri bu ağır vəzifəyə atasına danişdi. Yuş Xoca dord qulunu madyan və doqquz qoduluq eşşək ayrib adamların minmələrini, qarşın olka-nın girişində avvəl qulunlara qoduluqları bağlamalarını təşrif edir. Onların qaranlıq qırıb olşınca lazımlı olan qədər gedəcəklərini, öz balalarına olan sevgi və onların qorxusunu madyanlarla eşşəkləri geri qayıtmaga məcbur edəcəyini, belsəliklə adamların da sağ-salamat qayıdaçığını deyir. Qara Sülük bütün burları Oğuzu danışır, bəi yol Oğuzun xoşuna gəlir, onu qəbul edir. Yuş Xocanın məsləhəti ilə onlar qaranlıq gür və üç gün, üç gecə zülmət içində yol gedirlər. Bir muddətdən sonra sağdan və soldan soslar eşidilir: “Kim bəi zülmətə bir şey tapıb ozunu gotursa, bayra çoxan kimi bunun peşmanlılığını çəkəcək, amma bir şey görməyənən də peşman olacaq”. Gedənlərin çoxu özəl ilə heç nə görmər, lakin bəziləri xırda şəyər gotururlar. Madyanların köməyi ilə zülmətdən çıxanda goturduklari şəyərin qiyməti daş-qas olduğunu görürərlər. Ona görə də az götürürərlər də, heç görməyənlər də peşman olurlar [4, s.18-19]. Qaranlıq dünənya yoluñ tapılması ilə bağlı sujet olduğunu kimi İskəndərin dirilik suyu axtarmaq üçün zülmət dünəsinə getiməsi ilə bağlı sujetlə eyniyət təşkil edir. Folklor onənəsi yazılı abidi üçün qaynaq kimi çıxış etmişdir.

**İskəndərlə bağlı Azərbaycan folklor mətnləri:** İskəndər haqqında mətnlərdə İskəndərin zülmət dünəsinə getiməsi və dirilik suyu tapması, qocaların öldürüləməsi, İskəndərin vəsiyyəti və İskəndərə təyin olunmuş alın yazısı ilə bağlı sujetlərin kontaminasiyası şəkildə çıxış edir. “Oğuznamə”də zülmət dünəynən gedib-gölməyin yoluñ göstərən Qara Sülyün atası Yuş Xoca İskəndərlə bağlı Azərbaycan mətnlərində qocaların öldürüləməsi qanununa uyğun olaraq, öldürüləməli olan, lakin İskəndərin aşşorlarından biri oğlunu öldürməyib gizlətdiyi və özü ilə səhəbi apardığı qoca ilə əzəvəlmişdir. Onların zülmət dünəsindən çıxış yoluñ göstərən müdrük məsləhəti ciniyidir. Lakin “Oğuznamə”də Oğuzun zülmət dünəynən enmə səbəbi və dirilik suyu barədə məlumat verilmir. İskəndərlə bağlı folklor mətnləri isə bütün variantları ilə İskəndərin dirilik suyunu tapması, lakin özünü deyil, Xızırın içməsi ilə bağlı informasiyanın daşıyıcısidir.

**1. Zülmət dünənasında İskəndərin deyil, Xızırın dirilik suyunu içməsi:** Dirilik suyunu axtarmaq üçün zülmət dünəsinə qoşunsuz tək getmək istəyin, lakin qayrıldan yolu tapa bilməyəcəyindən ethiyat edən İskəndərə qoşununda olan aşşorın atası təzə doğulmuş madyanın atını minib balasını çöldə saxlamaq məsləhət bilir. Yolda Xızır yoldaş olan İskəndər zülmət dünəsindən çıxan (iki-ağ və qara sular) qara suyunu dirilik suyu ola biləcəyini ehtimal edərək, onu içir. Ağ suдан içen Xızır isə əbədi yaşıyr [11, s.152]. Variant fərqləri: Zülmət dünənasında səslisi və səssiz iki

bulğan olduğu deyilir. İskəndər dirilik suyunu içmər, ancaq Xızır işir [7, s.75]. Dirilik suyunun yerini İskəndərə tutuquşu göstərir. Duru və bulanlıq – iki bulğanın birindən su içmə seçimini tutuquşu İskəndərə havala edir. İskəndər sohv edərək, duru suyu işir [3, s.146].

İskəndər dirilik suyunu içməyə gedəndə Xızır peyğəmbər onun yanında olur və hərəsinin altında bir quru balıq olur. Dirilik suyundan içmək Xıdır Nəbiyə qismət olur. Zülmət dünyasından götürülən hər dəqizələr çevrilir, götürürən də, götürməyən də peşman olur [7, s.76]. Variant fərqiənə görə, Allahdan Xıdır Nəbi qiyamətə qədər ömrü, İskəndər Zülqərnəyin işə yer üzünün hökmənlərini istəib [3, s.144].

Yuxusunda filan vilayətdə bir dirilik bulağı çıxıb onun qarşısında qaynayağımın görən İskəndər dirilik suyunu axtarmışa gedir. Meşəda bulaq fəvvərə vurub İskəndərin xalası oğlunun bədənində tökülür [6, s.78]. Variant fərqi: İskəndər Zülqərnəyin xalası oğlu Xızır peyğəmbərlər zülmətə gedir. Xızır peyğəmbərin qardaşı İlyasın balığı suda yuyulur və dirilir. Özü də dirilik suyundan içir.

Allah tərəfindən qızıl buynuz verilən İskəndər gənclərdən qoşun hazırlayıb dirilik suyunun dalınca gedir. Dirilik suyu olan gölün kənarına çatan, lakin bir bardaq dirilik suyunu anası və ailəsi ilə birgə içmək üçün götürür. Meh bardağı yera salır, bardaq qırılır, su tökülür və göl quruyur [3, s.143].

**2. İskəndər dirilik suyunu içməkdən imtina edir:** İskəndərə dirilik suyunu içmək təklif edilib, lakin o dirilik suyunu təpib üç dəfə ovçunu su ilə doldurub içmək istəyəndə, qeybdən galon səs ona içməməsini, içsə peşənəlacığını bildirib. Yuvarlanaraq gölib İskəndərin qarşısında dəyanan bir ip yumağı Xızır peyğəmbər olduğunu, dirilik suyunu içsə onun vəziyyətinə düşəcəyini bildirib [8, s.97]. "Ural-batır" dəstənində olan əbədi hayat qazanmış qoca İskəndər haqqında mənənlərdə olduğu kimi, qazaxların Harun-al-Raşid baradə matnində da vardır. Q.N.Potaninin qazaxlardan qeydə alındığı "Əbədi su" mötni Azərbaycan variantı ilə eynidir, variant fərqi yalnız adlardadır. Xızırın yerinə min il yaşayan Alimət xan, İskəndərin yerinə isə Harun-al-Raşiddir [16, s.99]. Azərbaycan folklorundakı variant fərqi: Dirilik suyundan içmək istəyəndə çox pis vəziyyətdə bir it görən İskəndər insanın cybinin torpağın örtüsməsi maqbul hesab edərək suyu içmir [3, s.146]. İskəndər suyu təpib içmək istəyəndə qoca veziri cəvən sərkərdə qalmayağımı, qocalıb aldən düşəcəyini və onu sayan olmayıacağını, Allahdan nə qədər ölüm istəsə də verməyəcəyini bildirərək, qymur. İskəndər belə yaşamaqla razılaşmayıb suyu içmir [5, s.142]. Variant fərqiənə görə, dirilik suyunu İskəndərin vəzirini içir. İskəndərə dirilik suyunu içmək nəsib olmur.

**3. İskəndər dirilik suyunu şübhələndirən üçün içmir:** Zülmətdə ilə bir dəfə yerdən çıxıb qaynayan dirilik suyunu içmək üçün İskəndər buludun gölib çökəkliyə enib zülmət qaranlıq çökməsini gözləyir. Zülmətdə ayağına ilisən mis qabın zəhərlənmış olmasından şübhələnən İskəndər canından bezib özünü öldürmək istəyən, lakin şir-pələngin belə yaxın durub parçalamadığı dilənciyyə mis qabı si uşa ilə doldurub içməyi tapşırır. Dilənci dirilik suyunu içib cavan oğlan olur. Dirilik bulağı quruyur, bulud çəkilir və İskəndərə dirilik suyundan içmək nəsib olmur. Dilənci diləncilik edərək əbədi yaşayacağı, İskəndər isə böyük hökmərdən iken olacaqı üçün peşman olurlar [6, s.39]. Variant fərqi: Masallıdan qeydə alınmış "İskəndərlə qoca" nağılındı Cənab Allah məsləklərlə ona qızıl kasadı dirilik suyu gəndərir, lakin İskəndər şübhələndiyi üçün içmir. Dirilik suyunu içmək ona qismət olmur [9, s.157]. Variant fərqi: Şeytan qarğıq qabığının dirilik suyu ilə doldurub insan surətində yolanlığını dəvət etdirir. İskəndər galib keçəndən qabığını kəsir, İskəndər baxıb iyrənir və yerə çırır. Xızır isə qarğıq qabığında dirilik suyunu içir, əbədi yaşayır, qeybdədir [10, s.93-94].

**Süleyman peyğəmbər və dirilik suyu:** Azərbaycan folklorundakı dirilik suyu ilə bağlı mənənlər İskəndər və Xızırдан başqa Süleyman peyğəmbərlə də bağlıdır. Süleyman peyğəmbərlə bağlı Azərbaycan folklor mənənlərinin digər variantlarında da Süleyman peyğəmbərə əbədi hayatı seçməyi kirpi mane olur. Süleyman peyğəmbər Allah Taəlađan onu qiyamət gününə qədər salamat saxlamağı təmənnə etdir. Allah bütün canlı-çınlının razılığı ilə onu sağ saxlayacağını bildirir. Bütün heyvanlar razılıq versə də, kirpi onun qocalıb aldən düşəcəyi, camaaṭin ondan qorxub iyrənəcəyi, hamının ondan zəhərsiz gedəcəyi üçün razılaşmış [3, s.304]. Onu da qeyd edək ki, Süleyman peyğəmbərin əbədi hayatından imtina etməsi ilə bağlı bütün mənən variantları kirpi ilə bağlıdır. Kirpi

Süleyman peyğəmbərə doğmalarının aynılığına döza bilməyəcəyi üçün dirilik suyunu içməyi məsləhət bilmir. Mətnin digər variantlarında kirpi Süleyman peyğəmbərdiriliyə seçməyə (dirilik almamasını yeməyə və s.) mane olur. Hər bir variantda Süleyman peyğəmbər kirpiనın məsləhətinə əməl edir və dirilikdən imtina edir.

Türk xalqlarının folklorunda ölümsüzlük içkisi vasitəsilə əbədi həyat qazanmış digər peyğəmbərləri arasındaqı, qaraçay-malkar əfsanəsi ilə rastlaşır. Daniyal peyğəmbərlə bağlı qaraçay-malkar əfsanəsində Daniyal peyğəmbər ölümsüzlük qazanması ilanlar padşahi Şahməranla bağlıdır. Şahməran özü qaynar qazana atlınır, zalim padşahın zülmündən qaçan və ölümsüzlük axtaran Daniyalı şorbanı içməyi tapşırır. Şorbanın üzün özü, dibini şahın adamlarına verən (bununla onları öldürən) Daniyal ölümsüzlük və mudriklik qazanır [12, s.33].

### Nəticə / Conclusion

Deyilənlərdən bəla nəticəyə gəlmək olar ki, Azərbaycan folklorunda dirilik suyu motivi İskəndər, Xızır və Süleyman peyğəmbər haqqındaki mənənlərlə bağlıdır. Dirilik suyunu içmək və əbədi həyat qazanmaq yalnız Xızır qismət olur. Süleyman peyğəmbərdirilik suyunu qəbul etmək kirpi tərəfindən qadağan olunur. Mənənlərdən də malum olduğu kimi İskəndərə dirilik suyunu içmək nəsib olmur. Beləliklə, o, şüurlu şəkildə dirilik suyundan imtina edir.

Azərbaycan folklorunda dirilik suyu motivi yakut olonxlarında və altay dəstənlərində olduğu kimi olub-dirilməyə xidmət etmir. Nağıllarda və "Koroğlu" dəstənində funksiyasını da nəzərə alsaq, güc-qüvvə və gözallık verməyə xidmət edir. Altay dəstənlərindəki kimi səmədəki həyat mənbəyi Süd-əğ-göl və İlyətl ağacı və Sumer-ulan dağı ilə əlaqəsi yoxdur. Antik dünya mifologiyasında əbədi həyatıckisi Ambroziya (Yunanistan, Roma), Amritu, Soma (Hindistan) və Xaomua (Iran mifologiyası) yalnız allahlara məxsusdur, yalnız allahların qidasıdır. Azərbaycan folklorundakı dirilik suyunun funksiyasını, rərolunu türk və mongol xalqlarının dəstənlərindəki dirilik suyunun funksiyasından və antik dünya mifologiyasındaki Amritu, Ambroziya və dörgələrindən fərqləndirən cəhətlər bunlardır.

### Ədəbiyyat / References

1. Azərbaycan folklor külliyyatı (AFK). VI kitab. Bakı, Nurlan, 2007.
2. Azərbaycan folkloru antologiyası (AFA). X kitab. Bakı, Səda, 2004.
3. Azərbaycan folkloru antologiyası (AFA). XVI c. Bakı, Səda, 2006.
4. Fazlullah Rəşidəddin. Oğuznamə. Bakı, ADNPB, 1992.
5. Folklor da bir tarixdir: Qarabağ folkloru. I kitab. Bakı, Elm və təhsil, 2012.
6. Folklor da bir tarixdir: Qarabağ folkloru. IX kitab. Bakı, Elm və təhsil, 2014.
7. Folklor da bir tarixdir: Qarabağ folkloru. II kitab. Bakı, Elm və təhsil, 2012.
8. Folklor da bir tarixdir: Qarabağ folkloru. III kitab. Bakı, Elm və təhsil, 2012.
9. Məsali folklor örnəkləri. II kitab. Bakı, Səda, 2013.
10. Şərur folklor örnəkləri. I kitab. Bakı, Elm və təhsil, 2017.
11. Tovuz folklor örnəkləri. I kitab. Bakı, Elm və təhsil, 2017.
12. Djortubayev M.Ch. Drevniye verovaniya balkartsev i karachayevtsev. Nalchik, Elbrus, 1991.
13. Putilov B.N. Geroicheskiy epos i deystvitelnost. Leningrad. Nauka, Leningradskoye otdeleniye. 1988.
14. Jirmunskiy V.M. Narodniy geroicheskiy epos: sravnitelno-istoricheskiye ocherki. M.-L., Goslitizdat, 1962.
15. Ural-Batır. Bashkirskiy narodniy epos. <https://rulit.me/books/ural-batyr-read-324086-1.html>.
16. Kazaxskiy folklor v sobranii G.N.Potanina. Alma-ata, Izd. AN Kazax SSR, 1972.

## “Живая вода” в азербайджанском фольклоре

Улькер Алекперова

Доктор философии по филологии

Институт Фольклора НАНА. Азербайджан.

E-mail: ulker.ekberova@bk.ru

**Резюме.** Для того, чтобы в азербайджанском фольклоре определить функцию «живой воды», в статье исследованы тексты, связанные с образами Искендера, Хызыра и пророка Сулеймана. К исследованию привлечены образцы азербайджанского фольклора, созданные на основе дастана «Урал-батыр». В азербайджанском фольклоре мотив «живой воды» не связан с образом «Дерева Жизни», горы Сумер-улан, Молочной Белой реки, как в якутских и алтайских дастанах, и живая вода не ниспослана богами богатырям, а служит оживлению после смерти. Живая вода в азербайджанском фольклоре добывается из подземного тёмного мира и не имеет параллели с мёртвой водой. Для определения функции, присущих особенностей и роли живой воды в азербайджанском фольклоре требуется надобность в использовании типологических сопоставлений.

**Ключевые слова:** вечная жизнь, Александр, Хызыр, Урал-батыр, Огуз